



# XƏLƏFLİ SÖZÜNÜN CAZİBƏSİ



(Əvvəli 4-cü sahifədə)

Bütün bunlar sadəcə tarixi olay kimi qalmır. Yaddasdan keçir və Xələflinin yaradıcılığında tariximizin poetik salnaməsinə çevrilir. Təkcə elə «*Bir Xələfli var imiş*» poemasını yada salmaq kifayetdir:

«Xələflilər harda olsa qoçaqdı,  
Qorxu, hürkü Xələflidən qaçaqdı.  
El dağılib, yol bağlanıb, haçaqadı,  
Bir də ola gedə biliik o yurda  
Üraklərdən qəmi sillik o yurdada».

Əsər təkcə Xələfli dairəsində qalmır. Qarabağın ağırları söz-söz göynəma getirilir. Toponimlər, yer-yurd adları, şəhid-şəhid oğullar misra-misra dil açıb danışır. Hətta bu sıradə bizim Soltanlı kəndi de undulmur:

«Şəhriyarin dağı arxa, dayaqdır,  
Ustad ruhu ciyinimdədir, oyaqdır,  
İllam parım uyğun bilməz, sayaqdır.  
Müdriliklərin dillərindən olub car;  
Intiqam evidir ötən ruzigar...»

*Nə sirdardır, öz sərrindən keçməsin?  
Nə zəmirdir, oraq onu biçməsin?  
Nə bulaqdır, taşna ondan içməsin?  
Mənim çəməm göz yaşıdır, çağlayır,  
Qəlbə dağlı bir dəvədir, ağlayır.*

*Xudafərin nisgilindən gol aşar,  
Uca dağın zirvəsindən yol aşar.  
«Mazan nənə» gözlərindən sel daşar.  
Haqq aşığı Qurbanıdan bir soraq,  
Pərişandi belə zülfsə çək daraq...*

*Xudayarlı mənim anam eliydi,  
Araz Xələflişini şirin diliyi.  
Yedi, yudu, axı necə selyidi?!  
Azor, Emin şahidləri uyuyur,  
Ruha dönüb, əsir yurdu qoruyur.*

*«Yadda qalan günlərim» in şahidi,  
Heykəli də Soltanının şəhidi...  
İsmayılin daşa dönen ahidi,  
Qələmimin düyməsini yandırır.  
Bir od olub, qanmayıani qandırır.*

*Dünya kimin, ya kimlərin gözüdü,  
Aqlıların, müdriliklərin sözüdü.  
Nadanların, naməndlərin özüdü.  
Məzar olub, igidlərə, məndlərə,  
Mələkəm yoxdur bu çarşısız dəndlərə?!»*

Əli Rzanın əseri Şəhriyar demis, «*sinema pərədəsi*» kimi yurdu birər-birər göstərir. Ermanı vandallarının əməlləri də obyektivdən - Əli Rzanın nəzərlərindən yayılmışdır. Bizim Soltanlı kəndində «*Yadda qalan günlərim*» adlı ilk hekayələr kitabının nəşrinə görəmən olduğum, gənc şorqsunası İsmayıil Hacıyevin qəbir üstü abidəsi vardi. Düşmən belə qəbirüstü abidələri do vohşicosino talan edib, dağıdır. Şəhidliyin takco canlı insanlarla bağlı olmadığını göstərmək, düşmənin yırtıcı simasını açmaq üçün vacib detallardan ustalıqla yaralarınmış müəllifdən istedad tolob edir. Müəllifin ritorik suları da yerinə düşür. Dünyanın Azərbaycana qorozlı mövqeyi, ikili standartlarının riyakar mahiyyəti poeziyanın - lirikanın yandırıcı təsiri ilə ifşa olunur. Xudafərin yada salınır, tarixi abida, müqəddəs ziyarətgah «*Mazan nənə*» canlandırılır, əlyətməzlidə, köməksizlikdə gözlərindən «*Sel daşan*» nənəni unuda bilmirik. Bu, artırıq şairin uğurudur.

Müəllif əsəri çox təsirli, həm də gələcəyə ümidi notlarla başa vurur.

«Güzgü bəxtin ayna ola sinmaya,  
Bu dünyani bir pəncərə sanmaya,  
Vaxtsız əcəl tələlərə sunmaya;

Sözüm qalur, qəlbim döner hübabə,  
Zilə çökər bir gün təzə Rübabə.

Bir çobanın bayatısı ney olsun,  
Çiban olan yaralara tey olsun,  
Bu şad xəbər könüllərə mey olsun  
Təpəgözün tək gözünü tökək biz,  
Ayrılığın hasarını sökək biz.

Fikir basan, həsrət çökən dağların,  
Dərd əlinən belin bükən tagların  
Vüsal dərdi Araz olan ağların  
Muşluğun kor fələkdən qoparaq,  
Qarabağdan Təbrizəcən aparaq.

Şəhriyari işıq bildim yazımda,  
Qəm pərdəsi sızıldayır sazımda  
Həsrət, hicran payızımda, yazımıda.  
Deyən ola, bir Xələfli var imiş  
Onun yolu boran imiş, qar imiş.

Xudafərin daşları da dərd çəkir,  
Bir gün ola ondan keçə el bikir,  
Mən də deyəm, Tanrı, sənə çox şükür.  
«Ayrlığın odu çıxdı canımdan,  
Namərd dünya keçdi mənim qanımdan».

Burada şairin ustادına sevgisi, ustاد yoluunu yaradıcılıqla davam etdirəsi... rəğbətlə oxunur, hissiyatlə duyulur. Əsər də Şəhriyarin misraları ilə bitir. Ancaq Şəhriyar «*odu*» əvəzinə «*diğər*» deyib.

Əsəri tenqidicilər, ədəbiyyatşunas alımlər, Xələfli yaradıcılığını ardıcıl izleyən söz müşahidəçiləri doğru olaraq Şəhriyar ədəbi məktəbinin ən dəyərli əsərlərindən hesab ediblər. Abbas Hacıyevin, Qəzənfor Kazimovun, Vəqif Yusiflinin, Təyyar Salamogluğun, Əzizxan Tanrıverdinin... və bir çox başqaşalarının adlarını çəkmək olar. Onlar bu əsəri çox koloritli, canlı və «*diri doğulmuş*» əsər kimi dəyərləndirmişlər. Düşnürəm ki, bütün bunlara bərabər əsər ayrıca tədqiqata cəlb olunmalı, həm dil, həm də ədəbiyyatşunaslıq baxımdan, eləcə də Şəhriyar ənənələri osasında öyrənilməlidir. Yaddaş oyatmaq, monəvi varislik baxımından bu tipli əsərlərin tədqiqata cəlb olunması xüsusi əhəmiyyətə malikdir.

Mən daha çox şairin «*Həsrət körpüsü*» kitabından poetik örnəklərə diqqət yetirdim. «*Meyar*» və «*Arzularla dəyən gülə*» publisistik əsərlərində bəzi məqamlara diqqəti cəlb etdim. Əli Rzanın «*Damcılı*», «*Bu dünyanın Mehmanısan*», «*Azadlığın qanı*», «*Araz agrısı*...» poemaları və şeirlər kitabı, «*Od*» romanı... çoxlu sayıda digər əsərləri müasirimiz olan sonatkarın zəngin yaradıcılıq aləmindən xəbor verir. Əli Rza çoxlu sayıda kitabların redaktoru, «*Ön sözü*»nın müəllifi, tərtibçisi və naşırıdır. Qəzetçilik faaliyyəti də gör qabağındadır. O, uzun illərdi ki, «*Kredo*» qəzetiñin baş redaktori kimi fədakarlıqla çalışır.

Yazmağın əzabı qədər şirinliy də var. Bəşərin monəvi diriliş yolu yazdan keçir. Yazı sarı Əli Rzanın da moramı aydınlaşdır: «*Hər bir insan yaradıcıdır. Hər bir insan öz çəkisiño uyğun, özünün mənəvi ölçülərinə təbe olan yaradıcılıq manerası var. Kimsə o yaradıcılıq unında sözlərin güllənən, pardalılanan barını, bəhərini yağış kimi cəmiyyətin üstünə səpir. Kimsə də bu sözləri kağıza köçürür. Elə burdaca yollar haçalanır. «Yaziya pozu yoxdu», - deyirlər. Hər bir deyilən sözün yadigar olduğunu nə qədər inanasaq da, yazılın qaldığını şübhəmiz yoxdur» («*Meyar*», 2008, səh.158). İnsanın canını müalicəyə həkim sözələşdir. Yazı ilə tamamlanır. Söz yazıya çevriləndən güc kəsb edir, yaşarlıq qazanır.*

Zənnimə, deyilənlər qismən də olsa, Xələfli sözünün cazibəsi haqqında təsəvvür yaradır.